

RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI

(min manatla)

KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	455401.32
2. I dərəcəli kapitaldan tutulmalar	5271.32
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I – 2)	450130.00
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	87050.51
5. Məcmu kapital (3+4)	537180.50
6. Məcmu kapitaldan tutulmalar :	42365.72
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	494814.78
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, N bəndindən)	2328848.72

faizlə

	Sistem əhəmiyyətli banklar üzrə Norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma	Fakt
1	2	3	4
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	6.50%	5.50%	19.33
10. Məcmu kapitalın adekvatlıq əmsalı	12.50%	10.50%	21.25
11. Kontr-tsiklik kapital buferi	0%-2,5%		0.50%

Məsul şəxs: Paşa Könül

+994 12 404-43-43 (dax.4006)

kepasha@xalqbank.az